



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 93 (6659) ÇƏRSƏNBƏ AXŞAMI, 6 may 2014-cü il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik

Ilham Aliyev

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binasının açılışı olmuşdur Prezident İlham Əliyev açılışda iştirak etmişdir



Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Dövlət başçısı kitabxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli sərəncamına əsasən tikilmişdir.

Həmin ilin noyabrında dövlət başçısı kitabxananın yeni binasının temelini qoymuşdur.

Yeni binanın tikintisi üçün ilk onaradı Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsatit ayrılmışdır.

İnşaat işlərinin başa çatdırılması üçün 2011-2013-cü illərdə Nazirlər Kabinetinin sərəncamları əsasında ümumilikdə 34 milyon manatdan çox vəsatit xərclənmişdir.

AMEA-nın prezidenti akademik Akif Əlizadə dövlət başçısına məlumat verdi ki, "Akademiya şəhərciyində tikilmiş yeni binanın ümumi sahəsi 28 min kvadratmetrden çoxdur. Bu kitabxana respublikamızın mərkəzi kitabxana sistemini təsdiq etmək və əməkdaşlığından əsaslı struktur dəyişiklikləri baş verən və bilavasitə elmi tədqiqatla məşğül olan yeni şöbələrin yaradıldığı Mərkəzi Kitabxananın binasında beynəlxalq standartlara uyğun şəmərli fealiyyət üçün her cür şərait yaradılmışdır.

Qeyd edildi ki, altı mərtəbəli

si kimi fealiyyət göstərən Mərkəzi Kitabxana kitabxanaşunaslıq, bibliografiyaşunaslıq, kitab tarixi və informasiyalasdırma sahəsində fealiyyət göstərir. Bu zəngin tarixe malik elm və mədəniyyət ocağı AMEA sistemində aparılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya məssəsəsidir. Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilk tədbirlər 1923-1924-cü illərdə həyata keçirilmişdir. 1945-ci ildən özündən yeni inkişaf mərhələsinə gedən qoynu kətanabxana xüsusiyyəti ilə öndər Heydər Əliyevin büstü qoymulmuşdur.

Dövlət başçısının tapşırıqına uyğun olaraq Mərkəzi Kitabxanada en son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətə saxlanılmışdır.

Prezident İlham Əliyev AMEA-nın Mərkəzi Kitabxanasının ilk oxucu kartı təqdim edildi.

Məlumat verdi ki, kitabxanaya üzv olmaq istəyənləre oxucu biletini avtomatik qaydada təqdim edilir.

"Ölkəmizdə kitabxanaların tətbiqindən etibarət ilk tərkibinə həsr edilən xüsusi guşə" de yaradılmışdır. Bu elmi ocağının akademikləri üçün zal da hərəkəfli təminat ilə diqqətə cəlb edir. Həmin zalda eyni vaxtda 50 akademik elmi araşdırılmaları ilə bağlı şəmərli iş apara bilər.

Mərkəzi Kitabxanada 1945-ci il martın 27-də təsis olunmuş Azərbaycan Elmlər Akademiyasının 15 neferden ibarət ilk tərkibinə həsr edilən xüsusi guşə de yaradılmışdır. Bu elmi ocağının akademikləri üçün zal da hərəkəfli təminat ilə diqqətə cəlb edir. Həmin zalda eyni vaxtda 50 akademik elmi araşdırılmaları ilə bağlı şəmərli iş apara bilər.

Mərkəzi Kitabxanada 14 oxu zalında 1000 neferden çox oxucunun eyni vaxtda elektron və çap mehsullarından istifadə etmək imkanı olacaqdır.

Bilavasitə Akademiya işçiləri

neşrlər barədə müfəssəl məlumat

almış mümkündür. Hərəkət qabiliyyəti məhdud insanların

informasiya almaları üçün burada xüsusi köşk quraşdırılmışdır. Kitabxanada bütün mərtəbələrində quraşdırılan monitorlarda fonda

marlılığın en qabaqcıl təcrübəsinə dən istifadə olunmuşdur. Ətrafda əsaslı abadlıq və yaşlılaşdırma işləri aparılmışdır.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydər Əliyevin büstü qoymulmuşdur.

Binanın girişində ulu önder Heydə

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binası açılmışdır *Prezident İlham Əliyev açılışda iştirak etmişdir*




Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışa iştirak etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənən sərətli inkişaf prosesleri bir çox sahələrə yanaşı, elmin təreqqisi və məmənəvi dəyərlərin orunması sahəsində də süرتü yüksəlişə geniş imkanlar açmışdır. Bu sırada “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin inkişafı ilə bağlı tədbirlərin görülməsi de diqqət mərkəzində saxlanılmışdır. Çünkü Azərbaycanda ensiklopediya mədəniyyətinin öz tarixi vardır.

Bu müthüm və dəyəri fealiyyətinə böyük yüksəlliş çağları ümummilli lider Heydar Əliyevin adı ilə bağlıdır. Ulu önderin fəal dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə biliq və məlumatların bütün sahələrinə qatlaşdırılmışdır. Cənub Azərbaycanda ensiklopediya mədəniyyətinin öz tarixi vardır.



Yukarıda çəkilişlərdən əldə edilmiş fotosu ilə əsaslı inkişafın başlıca nümunələri. Azərbaycan müstəqilliyini berpa etdiyindən sonra universal milli ensiklopediyanın nəşri məsələsi yeniden aktuallaşdırıldı. Azərbaycan Milli Ensiklopediyası xalqımızın tarixi inkişaf çevrilmişdir.

mərhələlərini, məlli-mənəvi sərvətləri, habelə dünənin elm və mədəniyyət nüaliyyətlərini özündə əks etdirən elmi nəşr olmalı idi. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin heyata keçirilməsini, ensiklopediyanın yüksək elmi seviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazaın yaradılmasını təmin etmek məqsədilə müxtəlif illərdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, hemçinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında” sərəncamlar imzalanmışdır.

Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycanlı ideologiyası temel prinsip kimi öne çıkmış, onun respublikamızın yeni dövründə teleblərini cavab vermesi, xalqımızın həyatındakı mühüm tarixi, içtimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifeler müəyyənləşdirilmişdir. Redaksiya heyətinin sədri Prezident İlham Əliyev olan Azərbaycanın Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilmişdir. Dövlət başçısı elmi aşardımların səməralılığını artırırdı, tədqiqat işlərinin müasir texnologiyalar esasında aparılmasına, məlumatların daha ətraflı və geniş formata hazırlanmasına nail olmaq məqsədilə 2012-ci il iyul 25-də dəhə bir mühüm sənədi imzalanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlərində Prezident İlham Əliyevin imzaladığı sərəncam elmi ictimaliyət tərəfindən reğibətə qarşılıqlılaşdırılmışdır. Sərəncamda binanın tikintisi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5 milyon manat vəsait ayrılmış qərara alınmışdır. Tikintisi yüksək standartlara uyğun aparılan “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binası artıq istifadəyə hazırlıdır.

Prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Alik Əliyəzadə dövlət başçısına görən işlər barədə məlumat verdi. Qeyd edildi ki, Akademiya şəhərciyinin heyətindən en müasir texnologiyalar esasında tikintisi başa çatdırılan yeni mərkəzdə ölkə heyatının bütün sahələrini dəqiqli və hərəkəflə ehəd edən elmi məqalələrin hazırlanıb. Milli Ensiklopediyada toplaması üçün en müasir şərait yaradılmışdır. Binannın foyesiində Azərbaycanın ilk ensiklopediyasının yaradılması təşəbbüsünə iştir Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmişdir.

Prezident İlham Əliyev mərkəzin kitabxanası ilə tanış oldu.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, redaksiya heyətinin məsul katibi, akademik Tofiq Nəğıyev bildirdi ki, burada Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi nümayiş olunur. Bütövlükde Azərbaycan Respublikasına həsr olunmuş cildde ölkəmizin dünəni və bu günün qədim tarixi və müasir heyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində qazandığı nüfuzu və əksini tapmışdır. Bununla da Azərbaycanın həqində in迪yində qəder bənzəri olmayan yeni və müfəssəl məlumat toplusu hazırlanmışdır. Nəşr 2007-ci ilde Azərbaycan, 2012-ci ilde isə rus dilində işıq üzü görmüşdür. Hazırda “Azərbaycan” cildinin ingilis dili versiyası üzərində iş görülür. Kitabxanada 847-ci ilde nəşr olunan dünənyanın ilk ensiklopediyasının surəti də nümayiş etdirilir. 2012-ci ilde nəşr olunan “Azərbaycan Muğam Ensiklopediyası”nın redaksiya heyətinin sədri Heydər Əliyev Fondundan prezidenti Mehriban Əliyevadır.

Mərkəzin kitabxanasında Azərbaycan Milli Ensiklopediyasının digər yeni nəşrləri və onlar barədə bibliografik məlumatlardan ibarət bukletlər sərgilənilər. Mərkəzdə həm redaksiya heyətinin, həm də əməkdaşların fealiyyəti üçün hər cür şərait mövcuddur.

Prezident İlham Əliyev mərkəzin akt və konfrans zalları ilə tanış oldu. Zallarda bəynəxaladı və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün bütün tələbələr nezərə alınmışdır. Kitab anbarı, mini metməbə, müasir informasiya texnologiyalarının tətbiqinə imkan verən rəbəti sistemi ölkə heyatının keçmişinin və bugünkü Milli Ensiklopediyanın dəha dolğun əksini tapması imkanlarını genişləndirəcəkdir. Ümumi tikinti sahəsi 7500 kvadratmetr olan mərkəzin əraziində əsaslı abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.

Prezident İlham Əliyev görülen işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Sonda xatire şəkillər qədirləndirildi.

AzərTAC

Prezident İlham Əliyev Heydər Əliyev prospektində avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak etmişdir



Prezident İlham Əliyev evvelcə “Şəfa” stadiyonu qarşısında piyadalar və avtomobillər üçün yeraltı keçidin mövcud vəziyyətini eks etdilər. Sərəncamda xəməxə baxıldı.

Nəqliyyat naziri Ziya Memmedov yenidən qurğunun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verdi. Sonra Prezident İlham Əliyev piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.

Piyada keçidi ilə yaxından tanış olan dövlət başçısına məlumat verildi ki, ümumi uzunluğu 214 metr, eni 16,5 metr, hündürlüyü 3 metr olan qurğu Heydər Əliyev prospektindən bu hissəsində piyadalar üçün keçid problemi tamamilə həsablanmışdır. Bu keçid təhlükəsiz hərəketi təmin etməklə yanaşı, daxili dizayn və dövrün tələblərinə cavab verən infrastruktur ilə de diqqəti celb edir. Müasir işıqlandırma sistemi, açıq havada qurulmuş eskalator piyadaların rahatlığını təmin etməye yönəlmüşdür.

Sonra Prezident İlham Əliyev “Şəfa” stadiyonun qarşısındaki yeni avtomobil keçidiñin rəmzi açılışını bildirən lenti kəsdi.

Ardı 3-cü səh.



Prezident İlham Əliyev Heydər Əliyev prospektində avtomobilər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak etmişdir



Əvvəl 2-ci səh.

Dövlət başçısına qurğunun texniki göstəriciləri barədə məlumat verildi. Qeyd edildi ki, keçidin ümumi uzunluğu 224 metr, eni 16,5 metr, hündürlüyü isə 5,5 metrdir. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə olaraq imkanlar yaradacaqdır. İcra olunmuş layihəyə əsasən keçidin açıq hissəsinin uzunluğu 441 metrdir. Layihənin icrası zamanı 1480 metr



uzunluğunda yeni yan yollar salınmışdır.

Yeni qurğu ile tanışlaşan sonra Prezident İlham Əliyev Heydər Əliyev prospektində tikilmiş mövcud yeraltı avtomobil tunelindən keçərək Babək və Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil yolunun sxemini təqdim olundu. Dövlət başçısı yol tikinti layihələrinin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

AzerTAc

İsrail Dövlətinin Prezidenti zati-aliləri cənab Şimon Peresə

Hörmətli cənab Prezident! İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibəti Sizi ve xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkəndən təbrik edirəm.

İnşallah ki, Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafələrinə xidmət edəcəkdir.

Bu əlametdər günde Size möhkəm cansaqlığı, işlərinizdə uğurlar, dəst xalqınıza emin-amanlıq və firavınlı arzulayıram.

Hörmətə,

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 1 may 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli fermanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasname" də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fermanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli fermanı (Azərbaycan Respublikasının Qanunvericili Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260; № 6, maddə 508; 2009, № 9, maddə 687; № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955) ilə təsdiq edilmiş

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasname"nin 10.8-ci bəndində "dörd müavin" sözü "altı müavin" sözü ilə əvəz edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 5 may 2014-cü il

Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə

Hörmətli cənab Prezident! Ölkənin şimal-şərqində bas vermiş irimiqyaslı təbii fəlaket nəticəsində çoxsaylı insan telefonatı və dağıntılar barədə xəber məni olduqca kəderləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, hələk olanların ailələrinə və ya xinlərinə, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralanana-

ra və xəsərət alanlara şəfa dileyirəm.

Allah rehmət eləsin!

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 5 may 2014-cü il

Əfqanıstanda təbii fəlakətdən zərər çəkənlərə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən humanitar yardım göndərilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Əfqanıstan İslami Respublikasında təbii fəlakətdən zərər çəkmiş insanlara təyyarə ilə yardım göndərmişdir.

AzerTAc xəber verir ki, mayın 4-de Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ayrıldı 211 min 500 manatlıq qida məhsulları və yataq destləri ilə yüksəlmış teyyare Heydər Əli-



yev Beynəlxalq Aeroportun və əqəmədə destləri ilə yüksəlmış teyyare Heydər Əli-

FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-major İlham Abdullayev

bildirmişdir ki, Əfqanıstanın şimalında bas vermiş leysan yağışları nəticəsində subasma və daşqınlardan zərər çəkmiş insanlar üçün Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan dövləti adından humanitar yardım yolu salınır. Ərzəq və sonayə mehsullarından ibarət yardım ümumi çəkisi 122 tondur.

Yardım Azərbaycan sefiriyyətinin eməkdaşları tərafindən Əfqanıstan hökumətinə təqdim olunacaqdır.

Prezident İlham Əliyevin Praqa Sammitində nümayiş etdirdiyi inam və qətiyyət Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir




Dövlətin gücü və nüfuzu barədə müxtəlif elyəterləri məmələrə esasən məlumat elde etmək olar. Buna statistik məlumatlar, nüfuzlu ekspertlərin və "beyin mərkəzləri"nın reyləri və qərarları, ölkə temsilcilərinin dönya idman arenalarında və hətta məşhur konsern salonlarının sehnələrində qazandıqları uğurlar və nailiyətlər (razılaşın), bütün bu sahələr dövlət tərəfindən sərmaye qoyulmuş və rəhberlər tərəfindən dəqiq tələb edir, bunu isə heç de her bir ölkə özüne rəvə görə bilmir) bir sıra başqa amillər dələlat edə bilər.

Lakin dövlətin artırmada olan nüfuzu barədə dərhal mühakim yürütməye əsas verən daha bir indikator var - bəlkə rəhberin dünya forumlarının, sammitlərin və beynəlxalq teşkilatların tribunallarından çıxış edərək nümayiş etdirdiyi inam və qətiyyəti. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Bir vaxtda bù cür tribunalların çıxış edərək, çatın ki, özünü inamlı və qətiyyətli hiss etsin. Asanlıqla manipulyasiya və şəntaj edilə bilən, xarici ölkələrdən cəhdən qəzəbi və qəzəbiyyətli siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agentliklərinin kameraları ona yonşundur. Öz xalqının destəyini qazanmamış, dünyada nüfuz sahibi olmayan, legitimiliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çatışlıklar, siyasi cəyri-sabitlik hökmün sənəd dövlət rəhbər dönya sonayənən cəhdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının tribunalları və aparcı informasiya agent



Azərbaycanın özü qədər əbədi



Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə ulu öndər Heydar Əliyev Azərbaycanın ümumi inkişaf stratejiyasını müəyyən etdi. Demokratik, hüquqi dövlət quruculuğu həmin strategiyanın ayrılmaz tərkib hissəsi idi. O dövrde cəmiyyət həyatının bütün sahələrində demokratik dəyər və prinsiplərin bərqərar olması ölkə qarşısında duran ən mühüm məsələlərdən biri idi.

1993-cü ilin prezyident seçkiliyi ərefəsində Heydar Əliyev öz programında bəyan etdi ki, Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyadan yolu ile gədecekdir.

Demokratik inkişaf yolu tutan her hansı bir ölkə, il növbədə demokratianın vacib şərtlərindən olan iqtisadi inkişaf modelini müəyyən etməlidir. Ulu öndər Heydar Əliyev həmin dövrde qətiyyət və vürgüləmisi kimi, Azərbaycan bazar münasibətləri yolu ile gedəcəkdir. O çox yaxşı anlayır ki, hüquqi, demokratik dövləti yalnız bazar münasibətlərinə əsaslanan cəmiyyətdə qurmaq mümkün kündür. Ölkədə demokratik inkişaf və demokratik islahatlar yalnız möhkəm iqtisadi bazaya əsaslanmaqla mümkündür. Buna görə de ulu öndər Heydar Əliyev iqtisadiyyatın tamamilə yeniden qurulması və iqtisadi islahatların aparılmasını on plana çəkti. Eyni zamanda ölkədə iqtisadi islahatların demokratik inkişafına paralel aparılması çox vacib idi.

Aydındır ki, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi son derece çətin və mürekkeb prosesdir. Demokratianın inkişaf etdiyi müasir Qərb ölkələrində

ideal demokratiya yoxdur. Böyük Britaniyanın keçmiş Baş naziri Uiniston Cörçill qeyd etmişdir ki, hazırlı demokratianın çatışan ve çatışmayan cəhətləri var. Bəşəriyyət bundan yaxşısanı yaratmayıb.

Uludañlı Heydar Əliyev eyni zamanda demokratianın inkişaf etdirilməsində müasir Qərb dövlətlərinin demokratik dəyərlərindən və təcrübəsindən istifadə olunmasının vacib sayıdır. Lakin həmin demokratik dəyərləri və təcrübəni mexaniki olaraq tətbiq etmek olmaz. Demokratik dəyərlər və təcrübədən istifadə edərək xalqımızın milli-mənvi dəyərlərini və xüsusiyyətlərini hökmən nəzərə alımaq lazımdır. Heydar Əliyev qeyd etdi ki, demokratiya daimi inkişafı olan prosesdir. Bu bir merhələdən biri ərisinə qədər təkmilləşmə yolu ile getməlidir. Bu təkmilləşmə inqilabi yolla yox, təkəmləyi yolu ilə olmalıdır. Çünkü her şeyə tezliklə nail olmaq çətindir.

1993-cü ilin prezyident seçkiliyi ərefəsində Heydar Əliyev hem Azərbaycan Respublikası Milli Məclisinin Sədri, hem de Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edirdi. Ulu öndər o dövrde

özünün program karakterini çıxışında qeyd etmişdir: "Azərbaycan Respublikasında demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratika yolu ilə getmelidir, heç vaxt totalitar sisteme, kommunist

partiyaya qayitmalıdır.

Prezident Heydar Əliyev Konstitusiyaya layihesini həzırlayan komissiyanın ilk iclasında qəbul ediləcək Konstitusiyasının əsas parametrlərini müəyyən edərək de-

mışdır: "Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövləti olmalıdır. Onun qanunvericiliyi ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarışında hesabat verir.

Uludañlı Heydar Əliyev seçki sistemini təşəkkül tapmasına da xüsusi şəhəriyyət verirdi. Dövlət müstəqilliyinə əsaslılığı ilə yanmış, müəyyən nəzarət funksiyasını da yerine yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökum

Azərbaycanın özü qədər əbədi

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında çox mühüm vəzifələr dayanırdı. Ən başlıca vəzifələrdən biri müstəqil dövlətin iqtisadi modelini müəyyən etmək, dövlət quruculuğu prosesini uğurla həyata keçirməkdir. Dövlət quruculuğunda iqtisadi islahatlar, xüsusilə ictimai mülkiyyətə (oslinde dövlət mülkiyyəti) esaslanan sistemdən liberal iqtisadiyyata (bazar iqtisadiyyatına keçid vacib amillərdən biri kimi öz həllini tapmalıydı). Əlbəttə, bu məsələ o qədədə asan deyildi. Uzun müddət sovet iqtisadi sistemində yaşaması əhalinin birdən-birə bazar münasibətlərinə keçməsi müəyyən sosial, iqtisadi və psixoloji çətinliklər yaradırdı. Eyni zamanda müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması vəziyyəti bir qədər də mürəkkəbəldəşdirirdi. Müstəqilliyinin ilk illərində, daha konkret 1991-ci ildən 1993-cü ilin iyun ayınadək ölkəyə rəhbərlik etmiş siyasi dairələrin idarəciliyində yol verdikləri nöqsanlar, səriştəsizlik və s. bu kimi hallar dövlət quruculuğu prosesini ləngitmiş, qarşıda duran ümdə vəzifələrin həllinə mane olmuşdu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyətə qayıdışı bütün sahələrdə olduğu kimi iqtisadi İslahatlar və dövlət quruculuğu istiqamətində de yeni mərhələnin başlanğıcını qoydu. Heydər Əliyevin müəyyən etdiyi iqtisadi model və prinsiplər bir tərəfdən liberal iqtisadiyyata keçidi təmin edirdi, digər tərəfdən həmin mərhələdə vətəndaşların sosial müdafiəsini təmin etmiş olurdu. Ümummilli lider Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının programında eks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ana prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda perspektivdə qarşımızda duran vəzifələri nəzərə almışdır. Ümummilli lider Azərbaycanın söykəndiyi dəyərlərdən danışarkən deyirdi: "Yeni Azərbaycan Partiyasının demokratik, hüquqi dövlət qurmaq istiqamətində irəli sürdüyü müdəəalar Azərbaycan xalqının söykəndiyi əsas prinsiplər hesab olunmalıdır". Bu prinsiplər 1992-ci ildə YAP-in təsis konfransında qəbul edilmiş proqramda öz əksini tapıb. Bu proqramda Heydər Əliyev Azərbaycan dövlətçiliyinin söykəndiyi başlıca prinsipləri qeyd edib.

xalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında bu məsələnin təsbit olunması idi. Ölkəmizin inkişafının principcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan Konstitusiya Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığını en yüksək səviyyədə bəyan edirdi. Konstitusiyanın 16-ci maddəsində deyilir: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır". Bununla da faktiki olaraq müəyyən edilirdi ki, inkişaf etmiş sivil dövlətlərdə olduğu kimi, iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi tələbatlarının ödənilməsine istiqamətləndirilмелidir.

Bundan əlavə, **Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümum-xalq səsverməsinin keçirilməsi haqqı**



Heydər Əliyevin sosial ədalət prinsipi: uğurlu davam

Onun müəyyən etdiyi dövlətçilik prin-

İşte bu nedenle, sosyal adaletin prinsipi sıradaşı sosyal adaletin prinsipi önemli yer tuturdu. Partiyanın meqsədlerindən birini təşkil edən sosial dövlət yaratmaq ideyası, sosial adalet partiyasının əsas prinsipinə çevrilib. İnsanlar eyni ağıla, zəkaya, fiziki və mənəvi keyfiyyətlərə malik olmadığı kimi, cəmiyyətdə və həyatda da eyni mövqeyə və imkana malik deyildirlər. Sosial müdafiə sistemi düzgün olunmayan dövlətdə hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan bərabər şəraitdən, qanun və imkanlardan məhərətlə istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. Lakin sosialyönümlü iqtisadiyyata malik olan ölkələrdə dövlət vergi və meqsədli sosial yardım mexanizmlərindən istifadə edərək cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və adalet prinsiplərini qorumaq dövlətin siyasetinin əsas istiqamətləriindəndir.

Bazar münasibətləri əsasında formalanşan sosialyönlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilliliderin həyatə keçirdiyi sosial siyasetin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqəti cəlb edirdi. Bunlardan birincisi sosial siyasetin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisine əsaslanması, ikincisi isə müükəmməl və dünya təcrübəsində uğurla si-naqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Əslində, Heydər Əliyev Azərbaycana rəhberlik etdiyi bütün dövrdə insanların maddi-rifah halının daim

Müstəqil Azərbaycana rəhbərlik etdiyi döndəmde de Heydər Əliyevin bu istiqamətdə verdiyi fərmanlar ayrıca diqqət çəkir. Onlardan biri "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 15 iyun tarixli fərmanıdır. Həmin fəmanın məqsədlərindən biri Azərbaycanda mövcud olan inflasiyanın qarşısının alınmasına yönəlmüşdi və bu, həmin dövr üçün olduqca vacib əhəmiyyət kəsb edirdi. Çünkü ölkədə iqtisadiyyatın tənəzzülü ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq 90-ci illərin əvvəllərinə qədər davam etmişdi. 1992-ci ildən 1994-cü ilə qədər olan dövrdə milli gəlir 50 faiz azalmışdı və bunun əsas səbəbi da müstəqiliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, heyata keçirdikləri yanlış siyaset idi. Bu fonda inflasiya həddi xədidi dərəcədə yüksəlmədi, uşaq

həddi xeyli dərəcədə yüksəlmışdı və bələ vəziyyət insanların maddi durumuna təsiriz ötüşmürdü. Hakimiyətə gəldikdən sonra Heydər Əliyevin sosial sahədə dönüş yaratmaq məqsədilə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərmanı mühüm rol oynadı. Verilmiş fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsinin təmininə nail olunması və yol verilən bəzi qüsurların aradan qaldırılması üçün ulu öndər “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənəd imzaladı. Prezidentin yeni fərmani bila vasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət edir-

Əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi istiqamətində ən mühüm addımlardan biri də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, Avropa dəyərlərinə, demokratiya və insan azadlığına söykləndirilən 100-dən çox qanunun təqdimatıdır.

keçirilən dövlət siyasetinin başlıca istiqamətlərindən birini də əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Ele buna görə də neçə illərdir geniş miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri hətta dünya iqtisadiyyatının böhranlı günlərində belə uğurla davam etdirilmişdir.

Ölkəmizdə aztəminatlı əhaliyə ünvanlı sosial yardımın verilməsindən başlamış əllilərin, mühərabə veteranları-

üçün müəyyən olunmuş ehtiyac meyari-
nin məbləği isə 3,1 dəfə artırılaraq 2013-
cü ildə 93 manata çatdırılmışdır. 2014-cü
ildə isə bu rəqəmin 100 manata çatdırıla-
cağı nəzərdə tutulur. Dünya Bankının da
ölkəmizdə apardığı monitorinqin nəticə-
lərinə görə, ünvanlı yardımın təyinatın-
da ünvanlılıq prinsipinə 90 faizə qədər
əməl olunmuşdur və bu göstərici ünvanlı
sosial yardım tətbiq edilən ölkələr arasın-
da ən yaxşı nəticələrdən biri kimi qiymət-

Ünvanlı sosial yardımla yanaşı Azərbaycanda 2011-2012-ci illəri əhatə etmiş "Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında" yeni dövlət programı da qəbul olunub uğurla icra edilmişdir. Bu programın da məqsədi aztəminatlı ailələrə dövlət tərəfindən birdəfəlik maliyyə yardımlarının göstərilmesi yolu ilə onların kiçik biznes, aile-kəndli təsərrüfatları varatmasına dəstək olmusdur.

Ölkemizdə sosial məsələlərin həlli işində atılmış önemli addımlardan biri də sovet dövründən qalan əmanətlərin qaytarılması, kompensasiya şəkilində əhaliyə verilməsi prosesi olmuşdur. Belə ki, ödənişə başlanıldıği andan 2 il ərzində 1 milyon 623 minə yaxın əmanət hesabı üzrə 597 milyon manat fərdi birləşflik

üzre 597 milyon manat fərdi birdəfəlik ödəmələr heyata keçirilmişdir.

Ümumilikdə isə son 7-8 il ərzində ölkədə 11-dən artıq sosial təyinatlı dövlət programları həyata keçirilib, onların müümə bir qismi regionların, digər qismi isə paytaxt Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını əhatə edir. Təkcə gəncclərlə bağlı 2005-2009 və 2011-2015-ci illəri əhatə edən iki Dövlət Programı qəbul olunub. Sonuncu programın icrasına isə dövlət tərəfinden 80 milyon manat vəsait avrlılib. Bütövlükdə büdcədən hər il

sait ayrılib. Bütövlükde büdcədən hər il sosialyönümlü programlara ayrılan xərc-lər ümumilikdə milyardlarla manat həcmindədir.

bazanının inkişafı, işsizliğin səviyyəsinin azaldılması, yeni iş yerilarının açılması müstəsna rol oynamışdır. Həyata keçirilən tədbirlər nəticəsində son 10 ildə respublikamızda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onların da 75 faizi daimi iş yeri olmuşdur. Bunun nəticəsi olaraq 2003-2012-ci illərdə ölkədə iqtisadiyyatla məşğul olan əhalinin sayı 18,6 faiz artmış, işsizliğin səviyyəsi 5 faizə enmişdir.

Ölkenin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında gənclərin feal iştirakının təmin edilməsi istiqamətində şəraitin yaradılması dövlətin sosial siyasetində çox vacib məsələlərdəndir. Bu məqsədlə son illər respublikamızda gənc nəslin idmanı marağının artırılması, ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edə biləcək yüksək dərəcəli idmançıların hazırlanması, eləcə de idmanın maddi texniki bazasının gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir və bu məsələlərə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. 2003-2013-cü illər ərzində dövlət bütçəsində idmana ayrılan vəsaitlərin həcmi 16 dəfəyədək

Bundan əlavə, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş insanların müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin bariz təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasetin teməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə de olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həvəta keçirilən sivasətin

Ümumiyyetle, son iller məcburi köçkünlərin sosial problemlərinin həlli, onların menzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərefindən genişmiqyaslı fəaliyyət həyata keçirilməkdədir. Bu məqsədə "Qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Programı"

həm artımıması üzrə Dövlət Proqramı (2004-2008-ci illər) qəbul olunmuş və uğurla icra edilmişdir. Ümumilikdə, 1993-2012-ci illərdə qəçqin və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 4,3 milyard manat sərf edilmişdir ki, bu vəsaitlərin də 77 faizi, təxminen 3,3 milyard manatı son 9 ildə ayrılmışdır. Bu vəsaitlərin 1,6 milyard manatını dövlət büdcəsinin, 1,4 milyard manatını Dövlət Neft Fonduunun, 307 milyon manatını isə beynəlxalq təşkilatların vəsaitləri təskil etmişdir.

saaltıları təşkil etmişdir. il olduğu 23 il ərzində qazandığı nailiyyət-
edilən nəticələrdən daha üstündür. Bu isə
dövlət kimin yaşatmaqdır!" deyən ümum-
ən uğurla reallığa çevrilməsinin təsdiqidir.
İlham Əliyevin ulu öndər Heydər Əliyevin
ızaqgörən, sistemli və qətiyyətli sosial-iq-
davam etməkla qarşıda duran vezifelerin
ənkişafının daha da sürətlənməsini və nəti-
li olaraq vaxtılaşmasını təmin edəcəkdir.

Mübariz QURBANLI,
Milli Məclisin komissiya sədri,



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi Sankt-Peterburqdə təntənəli şəkildə qeyd edilmişdir

Mayın 3-də Rusyanın Sankt-Peterburg şəhərinin Dmitri Şostakovığın adına Akademik Filarmoniyasında görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətli təntənəli mərasim keçirilmişdir.

Resmi hissədən evvel Azərbaycanın Rəsədyadakı sefiri Polad Bülbüloğlu və Azərbaycan nümayəndəyeytin temsilciliyi Sankt-Peterburq Şəhər Administrasiyasının Xarici əlaqələr komitəsinin müvənnisi Sergey Markov ilə görüşmələr. Görüşdə emekdaşlığını perspektivləri, Sankt-Peterburq şəhərinin qubernatorunun Azərbaycana seferinə hazırlıqları və Sankt-Peterburq nümayəndəyeytin Azərbaycan-Rusiya regional forumunda iştirak ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.

Filarmoniyanın foyesində ümummilli liderin heyat və fealiyyətinin Heydər Əliyev Fondunun göründüyü işləri işğaldır. Rəsədyadakı sefiri Polad Bülbüloğlu və Azərbaycanın Mədəniyyət Mərkəzinin Rusiya nümayəndəliyinin teşəbbüsü və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konseylinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Sankt-Peterburq Şəhər Administrasiyasının Xarici əlaqələr komitəsinin müvənnisi Sergey Markov, komitənin MDB ölkələri və Rusiya Federasiyasının regionları üzrə idarəsinin aparıcı müxəkkəsi Aleksandr Anpilovog, Azərbaycanın Rəsədyadakı sefiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı, Azərbaycan Aqsaqqallar Şurasının sədri Fətəh Heydərov, deputatı Aydin Mirzəzadə və Jala Əliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Rəsim Məmmədov, Sankt-Peterburqda akreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburqun tənənmiş ictimal-siyasi xadimləri, Azərbaycan diasporunun temsilçiləri iştirak etmişlər.

Sofir Polad Bülbüloğlu tədbiri açaraq Sankt-Peterburq şəhərinin rəhbərliyinə təşəkkürünü bildirmiş, Heydər Əliyev haqqında xatiralarını bələşmiş, ümummilli liderin parlaq həyatı və çoxşaxəli fealiyyəti barədə danışmışdır. Səfir müsəris Azərbaycanın və Azərbaycan dövlətçiliyinin qurulmasına Heydər Əliyevin avşarlı xüsusi qeyd etmişdir. Məhz xalqın tekdi xahişi ilə 1993-cü ilde Azərbaycanın rəhbərliyini qayıdan Heydər Əliyevi ölkəmizi xoasdandan, parçalanmadan və vətəndaş müharibəsindən xilas etmişdir. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.



Heydər Əliyevin xüsusi qeyd etmişdir. Heydər Əliyevin siyasi irsindən dənışan səfəri xüsusi vürgüləmişdir ki, bu iş tezəkəcə Azərbaycan üçün deyərlidir. Səfir qeyd etmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyev Rusiya Federasiyası ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirmişdir. Bu gün kimi dövlət arasındakı münasibətlərə Prezident İlham Əliyevin xüsusi diqqəti sayesinde əlaqələr bərpa etiqametlərə dinamik inkişaf etməkdədir. Ölkələrimiz arasında mehribən qonşuluq və strateji tərəfdəşləq münasibətləri qurulmuşdur.

Polad Bülbüloğlu həmçinin Mehriban xanım Əliyevanın rəhbərliyi etdiyi Heydər Əliyev Fondundan fealiyyəti, fondun dənəyadə, o cümləden Rusiyada həyatı keçirdiyi böyük və coşxalı işlər barədə danışmışdır. Diplomat vürgüləmişdir ki, Heydər Əliyev Fondu Rusiya nümayəndəliyində fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə ölkələrimiz arasında mehribən qonşuluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Əliyevə Vətənimizin müstəqilliyyinin möhkəmləndirilməsi namə fealiyyətdə yeni-yeni uğurlar arzulamışdır.

Azərbaycan Aqsaqqallar Şurasının sədri Fətəh Heydərov Heydər Əliyevin rəhbərliyi altında dövləti dövrləri xatırlamış, Azərbaycan tarixinin ağır dövrlərində Heydər Əliyev Naxçıvanda keçirdiyi illər nezər salmışdır. Milli Məclisin deputatı Jala Əliyev Rusiyadan səmərələyin şəhərə ulu önderin adanın olmasına 91-ci ildönümü münasibətlərə tədbirin keçirilməsinin əhəmiyyətini vürgüləmişdir. O, Heydər Əliyev Fondundan ölkəmizin mədəniyyəti və tərəfənəsi dəvət etdi. Tədbirdən sonra əlaqələrdə dinamik inkişaf etməkdədir. Ölkələrimiz arasında mehribən qonşuluq və strateji tərəfdəşləq münasibətləri qurulmuşdur.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Rusiya nümayəndəliyinin teşəbbüsü və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konseylinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Sankt-Peterburq Şəhər Administrasiyasının Xarici əlaqələr komitəsinin müvənnisi Sergey Markov, komitənin MDB ölkələri və Rusiya Federasiyasının regionları üzrə idarəsinin aparıcı müxəkkəsi Aleksandr Anpilovog, Azərbaycanın Rəsədyadakı sefiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı, Azərbaycan Aqsaqqallar Şurasının sədri Fətəh Heydərov, deputatı Aydin Mirzəzadə, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Rəsim Məmmədov, Sankt-Peterburqda akreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburqun tənənmiş ictimal-siyasi xadimləri, Azərbaycan diasporunun temsilçiləri iştirak etmişlər.

Tədbirdə çıxış eden Milli Məclisin deputati, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mərkəzinin deputatı, UNESCO-nun xoşməramı sefiri Mehriban xanım Əliyevanın fealiyyəti və tərəfənəsi dəvət etdi. Tədbirdən sonra əlaqələrdə dinamik inkişaf etməkdədir. Ölkələrimiz arasında mehribən qonşuluq və strateji tərəfdəşləq münasibətləri qurulmuşdur.

Heydər Əliyevin rəhbərliyi etdiyi Heydər Əliyev Fondundan fealiyyəti, fondun dənəyadə, o cümləden Rusiyada həyatı keçirdiyi böyük və coşxalı işlər barədə danışmışdır. Diplomat vürgüləmişdir ki, Heydər Əliyev Fondu Rusiya nümayəndəliyində fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə ölkələrimiz arasında mehribən qonşuluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tezlikle beynəlxalq hüquq normaları çerçevesində həllinin zəruriyini qeyd etmiş və Azərbaycan RESPUBLİKASININ Prezidenti İlham Əliyevin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış eden Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarının ünvanlanmış tebrük məktubunu oxusmuşdur. Daha sonra çıxış eden general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış



“Naxçıvan Open-2014” beynəlxalq şahmat festivalı başladı



sında şahmatın infrastrukturunu təkmilləşdirilmişdir. Muxtar respublikada 3 min-dən çox məktəbli xüsusi program esasında şahmatla məşğul olur. Eyni zamanda ümumtehsil məktəblərində şahmat fənni tədris edilir. Muxtar respublikada şahmat üzrə keçirilən beynəlxalq yarışlar da idmanın bu növünə inkişafına müsbət təsir göstərir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxışında qeyd etdi ki, bu gün ölkəmizdə idmanın və beden təbiyəsinin inkişafı istiqamətində ardıcıl təbliğlər həyata keçirilir. Idmanın maddi-texniki bazası möhkəmləndirilir, idmançılarımız mötəbər beynəlxalq yarışlarda ləyiqli qələbələr qazanırlar. Bütün bunlar ümummilli lider Heydər Əliyevin müsəyyənləşdirildiyi dövlət idman siyasetinin bəhəresidir.

Şahmat festivalının baş hakimi, beynəlxalq derecəli hakim Faiq Həsənov tərəfindən məlumat vererek bildirdi ki, “Naxçıvan Open-2014”-de 9 ölkədən (Azerbaycan, Türkiye, İran, Rusiya, Gürçistan, Örgənistan, Ukrayna, Moldova və İspaniya) 312 şahmatçı, o cümlədən keçmiş dünya və Avropa çempionları, 22 beynəlxalq grossmeyster, 15 beynəlxalq şahmat ustası və 6 FIDE iştirak edir. Beynəlxalq festival 9 turdan ibarət olacaq və mayın 12-də başa çatacaq.

Sonra turnirin püşkү atıldı. Həmin gün Naxçıvan şəhərindəki Şahmat Mərkəzində “Naxçıvan Open-2014” beynəlxalq şahmat festivalı start götürdü.

Elxan MƏMMƏDOV,
“Azərbaycan”

Mayın 4-de Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətə dördüncü “Naxçıvan Open-2014” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilmişdir. Yarıçı iştirakçıları əvvəlcə ulu önderin şəhərdəki heykəlini ziyaret etmişlər.

Sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilmiş açılış mərasimində çıxış eden Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov şahmat festivalının iştirakçılarını salamlamış, tur-nırın təşkilatçılara təşəkkürünə bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycanda şahmatın tarixi qədimdir. Idmanın bu növü ötən esrin 70-ci illərindən etibarən ümummilli lider Heydər Əliyevin qayığı sayesinde sürəti inkişaf yolunu keçmişdir. Ölkəmiz müstəqilliyini bərpa etdiğindən sonra da şahmatın inkişafı daim diqqət merkezindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərde Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Programı”na uyğun olaraq ölkənin ayrı-ayrı bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikası

“Tour d'Azerbaidjan” veloyürüşü möhtəşəm bir idman yarışı olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq arenada tanıdılmasına xidmət edən mühüm bir tədbirdir

Mayın 7-dən 11-dək ölkəmizdən daha bir nüfuzlu beynəlxalq idman yarışına ev sahibliyi edəcəkdir. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d'Azerbaidjan” beynəlxalq veloturunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov veloturla bağlı görülen işlər, eləcə də Azərbaycan velosipedçilərinin hazırlıq soviyyəsi ilə bağlı AzərTAC-in suallarını cavablandırılmışdır.

“Tour d'Azerbaidjan” veloyürüşünə keçirilməsi artıq bir onəm hal almışdır. Yarışın başlanmasına çox vaxt qalır. Hazırkı işləri necə gedir?

- Həqiqətən do, Azərbaycandən belə bir veloyürüşün keçirilməsi artıq onənə hal almışdır. İki il avzıl 23 yasadən sonra isə kontinentallər arasında ilk veloyürüşü, bir il sonra isə kontinentallər komandalar arasında beynəlxalq “Tour d'Azerbaidjan” yarışını təşkil etdi. Hər iki yarışın təşkilçisi Beynəlxalq Velosipedçilər İttifaqı qəndi etdiyindən, o bu il bizim təşkilçisi qəbul edərək “Tour d'Azerbaidjan” veloyürüşünün soviyyəsi artırılmış və ona 2.1 kateqoriyası vermişdir. Bu isə o deməkdir ki, Azərbaycanda keçiriləcək bülkə turda yalnız kontinentallər və milli komandalar deyil, həm də peşəkar kontinentallər təşkilatçıları ilə yaxşılaşmışdır. Azərbaycan galisi təsdiqlənmiş 22 ölkənin təmsil edən 25 komandanın 8-i - “MTN-Qhubeka” (CAR), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli”, “Androni Giocattoli” (İtalya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABS), “Rusvelo” (Rusiya) və “CCC Polats-Polkowice” (Polşa) məzəb pro-kontinentallı lisensiyalıdır. Dünyada mövcud olan 17 pro-kontinentallı komandanın 8-ni bülkə turda təşkil etdi.

Həzirə turun Təşkilat Komitəsi tərəfindən marsrutlar boyunca yolların onların etrafının yürüs üçün hazırlanmış, təhlükəsiz tədbirlərinin görülməsi, komandaların və cəxşənələrin texniki həyətin hazırlığı və fəaliyyəti üçün soratın yaradılmış, turun işləndirilməsi məqsədi ilə müvafiq texniki proseslər və digər işlər başa çatdırılmışdır.

“Tour d'Azerbaidjan” veloyürüşünən marsrutları ölkənən fərqlənmir?

Bəy Marsrutdan üçü demək olar ki, keçən ilki kimdir. Dayisikliklər isə birinci və sonuncu mərhələlərlə bağlıdır. Bu il bəyinci mərhələ Dövlət Bayraqı Meydanından start götürərək Qaradag, Abşeron, Binaqodi rayonlarının orazılılarından keçməkələr. Yeni yaradılmış komandanın nəticələrinə razılaşır?

- “Synergy Bakı” çox gənc kontinentallı komandanı.

2013-cü il komanda üçün debüt ilə olsa da, onun üzvləri öten il



Bilgəh, Nardarananın qədər gedərək geriyo dənəcək və aeroport yoluñdan keçməkələ Heydər Əliyev prospekti ilə yəni Azadlıq meydənına qaydıracaq, dənəsonra Neftçilər prospekti torəfdən İçərişəhər daxili olaraq paytaxtımızın mərkəzi küçələrlə ilə 6-dəfə dövrə vuraraq Hökumət evinin qarşısında finiş xəttini keçəcəklər. Turun 2, 3 və 4-cü mərhələlərin marsrutları demək olar ki, evvəlik kimki qalmışdır. Bələliklə, yanşı iştirakçıları tarixi və miasir memarlıq nümunələrinin vohdoti ilə göz oxşayan Bakı və Sumqayıt şəhərləri, qədim İçərişəhər ilə Böyük Qafqaz dağıları, öz füsənər təbiəti ilə seçilən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qobolo, Oğuz, Səki rayonları ilə tanış olacaqlar.

Velosiped idmanı dənər idman növbələrindən onuna fərqli olur.

Mon inanram ki, hər ay bir neçə təqribən 1000 idmançı və 1000 təmələr keçirilir.

“Synergy Bakı” bu dəfə

daha güclü rəqəmələr ilə və 1000 təmələr keçirilir.

Biz komandanızın əsas məqsədi

nasafonlu etməklə düzənlilik,

dağılım keçmək və təqribən

1000 idmançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan”

Avropanın turu hesab olunsa-

da, əsldindən dənəyin büt-

tül qitələrindən olan ko-

mmandaların qatıldığını

bəyinci mərhələyə təşkil etdi.

Bəy idmanı yarışının

qazanılması üçün 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Synergy Bakı” çox gənc

kontinentallı komandanı.

2013-cü il komanda üçün debüt

ilə olsa da, onun üzvləri öten il

istirak etdikləri UCI təqvimindən 1000 idmançı ilə əlaqələndirilməsi. “Synergy Bakı” bu dəfə

daha güclü rəqəmələr ilə və 1000 təmələr keçirilir.

Bundan başqa, xərçi ölkələrdən

nasafonlu etməklə düzənlilik,

dağılım keçmək və təqribən

1000 idmançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Synergy Bakı” idmanı 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Synergy Bakı” idmanı 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Synergy Bakı” idmanı 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

mançı ilə əlaqələndirilməsi.

“Tour d'Azerbaidjan” velo-

spid idmanının təqribən 1000 id-

</



Ukraynanın şərqində antiterror əməliyyatı davam edəcək

Ukraynanın şərqində antiterror əməliyyatı davam edəcək və nəticə verəcək. Bu barədə Ukrayna Prezidentinin selahiyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov yerli televiziya müsahibəsində malumat vermişdir. Onun dediyinə görə, şərq regionlarını dəstəkləmək və digər arazılarda separatçılıq hərəkətlərini mümkünsüz etmək məqsədilə Daxili İşlər Nazirliyinin yanında xüsusi bölmələr yaradılmışdır. Artıq 7 belə təbor fealiyyət göstərir. Turçinov antiterror əməliyyatı zamanı Milli Qvardiyanın peşəkar hərəkətlərini yüksəltti.



sək qiymətləndirmişdir. Bu barədə UNIAN agentliyi xəbər verir.

Eyni zamanda Turçinov bildirmişdir ki, şərq regionlarında yerli sakinlərin separatçıları dəstəkləməsi sebəbindən anti-terror əməliyyatının keçirilməsi çətinleşir.

Bundan eləvə, bəzi milis işçiləri separatçılar reğbet bəşləyirlər. Ona görə de həmin vila-yətlərdə hüquq-mühafizə strukturunu faktiki olaraq tamamilə yeniləşdirmək lazımdır. Milişin qanunusuna hərəkətləri dəstəklədiyi yerlərdə isə müvafiq cinayət işləri qaldırılacaq.

İsveçrə Yanukoviç və ətrafinin pullarını dondurdu

İsveçrə hökuməti Ukraynanın eks-prezidenti Viktor Yanukoviç və onun yaxın adamlarının bank hesablarından yüz milyonlarla dolları dondurmuşdur. Həbs qoyulmuş vəsaitlərin ümumi mebləği 170 milyon Isveçrə frankı (texminən 193 milyon dollar) təşkil edir. Bu barədə Isveçrə federal prokuroruna istinadən "Rötyer" agentliyi xəbər verir.



Həmin vaxt onların hesabları hələ aşkar edilməmişdir. Eks-prezident və onun oğlu ilə barəbər, Sergey Arbusov, Nikolay Azarov, Vitali Zaxarenko və Nazirler Kabinetinin bir sıra digər sabiq üzvləri, habelə Yanukoviçin yaxın adamlarına qarşı sanksiyalar tətbiq edilmişdir. Ancaq o vaxt üzərində həbs qoyulmuş pul vəsaitlərinin məbəği açıqlanmışdır.

Xatırladaq ki, öten həftə Ukrayna Baş Prokuroru Viktor Yanukoviç və onun ətrafinin azı 32 milyard dolları Rusiyaya çıxarması barədə məlumat vermişdir. Həm də bu vəsaiti Ukraynanın şərqiyyətində separatçılıq hərəkətinin maliyyələşdirilməsinə xərclənir. Ümumilikdə isə Viktor Yanukoviç ukraynalıardan 100 milyard dollarдан çox pul oğurlamışdır.

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Kanada hökuməti Rusiyaya qarşı eləvə sanksiyaların tətbiq olunduğunu elan etmişdir. Xərçi İşlər, Ticarət və İnkışaf Nazirliyinin açıqladığı yeni siyahıya 16 bank və şirkətin adları daxil edilmişdir. Siyahida yer almış bütün şirkətlər bundan əvvəl ABŞ-in sanksiyalarına məruz qalmışdır. Bunlar Gen-nadi Timçenkonun nəzarətində olan "Avkaniya" (mineral su istehsalçı), "Avia Group" və "Avia Group"un "Saxatrans", "Stroytransgaz" qrupunun 5 şirkəti və "Volga Group" holdingidir. Yeni siyahıya hemçinin Rotenberg qardaşlarına məxsus şirkətlər - SMP Bank və Investkapitalbank, "Stroyqazmontaj", habelə "Ros-



siya" bankının töremlə strukturları - "Sobinbank", "Zest" lizing şirkəti və "Abros" investisiya şirkəti yer almışdır.

Sanksiyalara məruz qalmış fiziki və hüquqi şəxslərin Kanada aktivləri rəsmi siyahı "Canada Gazette" qəzəbədə dərc olunduqdan sonra dondurulacaq.

Kanadanın Baş naziri Stiven Harper yeniyən sanksiyaların tətbiqini səbəbi kimi "Ukraynanın qərūnusuna işğalını, fitnekən hərbi fealiyyəti" qeyd etmişdir. O bildirir ki, Kanada gələcəkdə Ukaraynanın su-verenliyini və ərazilə bütövlüyü qorumaq və demokratik ölkələrə birləşikdə hərəkət etmək niyyətindədir.

Səudiyyə Ərəbistanında 411 nəfər koronavirusa yoluxdu

Səudiyyə Ərəbistanının da daha 15 koronavirusa yoluxma hələ qeydə alınmışdır. Ümumən krallıqda infeksiyaya yoluxanların sayı 411 nəfər çatmışdır. Artıq 112 nəfər virusun qurbanı olmuşdur. Bu barədə Səhiyyə Nazirliyi məlumat vermişdir.

Xatırladaq ki, yayılma arealına görə "Yaxın Şərqi" virusu adlandırılmasından təhlükeli koronavirus ilk dəfə



2012-ci ilin sentyabrında Səudiyyə Ərəbistanında aşkar olunmuşdur. Bu xəstəliyə ilk yoluxma hələ isə Kveytədə qeyd almışdır. Mütxessəslerin fikrincə, xəstəliyin mənbəyi Ərəbistan yarımadasında yaşayan bir hörgüdü deyələrdir. Koronavirusa yoluxma halları Fransa, Almaniya, İordaniya, Böyük Britaniya və ABŞ-da da qeydə alınmışdır.

Çinlilər də hazır ev "çap" edən 3D printer-kombinat icad ediblər

Şanxaydakı kompaniyalardan birinin yaydığı xəberə görə, yaratıqları yeni 3D printer vasitəsilə ucuz və tez başa gelən sadə ev modeləri "çap" etmek olur. İddiaya əsasən, bu əsasla sutka erzində hər birinin sahəsi 200 kvadratmetr olan 10 beton ev qurmaq mümkündür.

Istifadə olunan 3D istehsal printeri "WinSun Decoration Design Engineering Co" şirkətinin məhsuludur. Ev kombinat funksiyasını yerinə yetirən bu 3D printerinin uzunluğu 30, eni 11, hündürlüyü isə 7 metrdir. Avadanlıq evi bütünliklə monoblok halında "çap" edir. İstehsal

mechanizmi de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkənləri kimi istifadə olunduğu söylənilir.

Oydən edək ki, analoji metodla ikiimbərtəli beton ev "çap" texnologiyasını bir

mejiximiz de sadədir: qurğu evin layihəsini programlaşdırıqdan sonra xüsusi tutumlu qılıqlıberlər lay-lay betonlama işini görür, belece, divisorlar, örtükler formalasılır. İstifadə olunan beton təkrar emala yarlısı materiallardan düzəldilir. Qurğunun istismarına və qulluquna az işçi tələb olduğundan məhsulün maya deyəri də aşağıdır: bir ev cəmi 4800 dollara əsərəyə gelir. Çində artıq bu evlərdən kiçik ofis mərkə